



Təki, yaxşı insanların sayı çox olsun...

Tənzilə Rüstəmxanlı: "Ən böyük mükafatım türk dünyasına xidmət etməkdir"

Türkiyənin beynəlxalq "İpək yolu" dərgisinin bu il üçün müəyyən etdiyi "İlin altun adamları" ödülünün sahibləri arasında Azəri-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanının da adı var. Hər il ənənəvi olaraq qərçəkleşən və beynəlxalq status qazanan ödüllərinə dənizmən müxtəlif ölkələrində tanınmış insanlar iştirak edib.

Tənzilə Rüstəmxanlı ilə səhbatımızda də ödüllərinə dənizmən körpü saldıq.

ƏN BÖYÜK MÜKAFAТИM...

- Bu günlərdə beynəlxalq "İpək yolu" dərgisinin "İlin altun adımı" ödülüne laiyiq görülmüşünüz. Fəaliyyətiniz türk dünyası ilə sıx bağlı olduğu, özünüz də bu dünyaya ilə sözün həqiqi mənasında nəfəs alığınız üçün heç şübhəsiz, bu ödüllün sizinçün ayrı bir anlama var...

- İnsana dəyer verilməsi çox önemlidir. O manada ki, bezen insanın ruhunu qidalandırın, ona mənəvi dayaq olan bir söz adımı yeni işlər görməyə çox həvəsləndirir. Hər il "İpək yolu" dərgisi beynəlxalq ödüllərinə təşkil edir. "İlin altun adımı" ödülü türk dünyasının önemli isimlərinə təqdim edirlər. Bu il Türkiyənin ölkəmizdə böyükələşçi olmuş, hazırda Moldovada səfir olan Hulusi Kılıç da ödülləri alanlar siyahısında idi. Dünyanın her yerindən törenə dəvətlər qatılmışdı. Azərbaycanlı çox sevən dostumuz, dərginin qurucusu, türk dünyasının birliliyi üçün əlindən gələni edən Seyfulla Türksoy tərəfindən mənə dəvət gələndə elə bildim ki, sadəcə tədbirdə iştirak etmek üçün çağrırlar. Sonra "İlin altun adamları" siyahısında adım səslenince, mənə çox xoş oldu. Əlbəttə, bu ödüllün aldığım mükafatlar içərisində başqa anlama var. Mənim en böyük mükafatım elə türk dünyasına xidmət etməkdir. Əgər bu ödüllə layiq görübərsə, deməli, boşuna yaşamamışq. Buna görə yalnız minnetdarlıq edə bilərem!

- Rehbərlik etdiyiniz Azəri-Türk Qadınlar Birliyi ilk diaspor təşkilatlarındandır. Dünyanın bu qarışiq dönməndə fəaliyyətinizi necə yürüdürsünüz?

- Hər zaman gördüğümüz işləri davam etdiririk. Qarabağla bağlı, Xocalı və digər faciələrimizlə bağlı konfranslar keçiririk. İl boyunca Türkiyədə 20-dən çox konfrans təşkil edir. Daha çox universitetlərde tədbirlər keçirməyə önmə verirəm. Çünkü gənclərə Qarabağ münəqşisini, Qarabağın tarixini anlatmaq, faciələrimiz haqqında məlumat vermək çox lazımdır. Bu, ali məktəblərdə çox diqqət çəkir. Bildiyiniz kimi, mən, həmçinin Azərbaycan-Türkiyə Evinin rəhbəriyəm. Təşkilat olaraq Bakıda "Şah İsmayıllı Xətai və Sultan Səlim", daha sonra "Atatürk və türk milleti" adlı beynəlxalq simpoziumlar keçirdik. İndi isə hər il keçirdiyimiz Mahmud Kaşqarlı adına "Türklik onur ödülü" törenini keçirməye hazırlaşırıq. Bu il töreni İstanbulda keçirəcəyik. Biz bu təşkilatı Azərbaycan və Türkiyənin aydınları ilə bir yerde yaratmışq. İlk dəfə 3 il bundan əvvəl aprel ayının 24-de Türkiyənin Bengütürk televiziyası və İctimai Televiziya ilə Qubada soyqırımı məzarları öündən ortaqlı canlı yayım həyata keçirdik. Türkiyənin görkəmlə tarixçisi Yusif Halacıoğlu, professor Nizami Cəfərov və digər görkəmlı ziyalılar həmin tədbirdə iştirak etdi. Bu yayım Quba məzarlığının Türkiyə gündəmində yer almışında

ciddi rol oynadı. O vaxt İctimai Televiziya da bize böyük destək verdi. İndi mən bu cür layihələre üstünlük verirəm. Biz ATEV olaraq təkcə türk dünyası ile fəaliyyətimizi məhdudlaşdırırıq, Avropa ölkələrində de ciddi tədbirlər həyata keçiririk. Əlbəttə, böyük layihələrə ciddi maliyyə qaynağı lazımdır. Bu cür maliyyə olmayında, öz imkanlarımız hesabına çətin olur. Türkiyənin özündə de elə məsələlər var ki, ona yatırımlarla onlardan da narazılığım var. Onların öz dərnəkləri var ve onlarla işləyirlər. İndiyə qədər layihələr üçün bize bir qəpik də olsa, pul verilməyib. Yenə Azərbaycan bu məsələdə daha diq-qətlidir. Amma mən harada oluramsa, həmişə Türkiyənin səsiyəm.

SABİR BƏYİN KÖVRƏK ÜRƏYİ

- Bəzən yazılarımla bağlı müəyyən açıqlama və ya müsahibə almaq isteyəndə, Sabir Rüstəmxanlını tapmaq o qədər də asan olmur. Hərdən xaricdə olduğu

ve şairler də var ki, Tanrı onlara verdiyi vergini heç vaxt əllerindən almır. İnanın, bu mövzuda Sabir bəy çox şanslı adamdır. Tanrı ona verdiyi həm şairlik, həm də yazılıq vergisini davam etdirir. Sabir bəyin xoşbəxt olduğu gün onun yazı masası arxasından bəzən 4-5 saat qalxmadığı anlardır.

- **Amma bu gərginliyin içinde sizə şeir yazmağı da unutmur...**

- Hə, bir-iki şeiri var... Onlarla başımı aldadır. Bəzən deyir ki, bunu sənə yazmışam, amma içinde nə ad var, nə də soyad. Mən də həmin şeirləri mənə yazmış kimi qəbul edirəm. Önəmlə olan mənə yazmağı deyil, önəmlə olan yaza bilməyidir. Kime yazırıysın, şeiri ki, yaranır, esas odur. Hərdən kefi kök olanda "bir şeiri var, gel oxuyum" - deyir. Bilirsınız, onun milli şeirlərə çoxdur. O, ən böyük vətəndaş şairlərden biridir. Şeirlərini oxuyur, inanın ki, elə bil həmin anda dünyanın ən böyük hədiyyəsini mənə verir. Bilirsınız, şairlərin şeirini öz dillərindən dinləməyin ayrı bir gözəlliyi var. Şair

rən zərif və kövrək bir ürəyin döyüntüle-ri bir qədər təzadı görürün.

- Bilirsınız, Sabir bəyin necə kövrək ürəyi var? Bəzən o sərt üzünün arxasında elə qəribə bir məsumluq olur ki... O, sinesində hələ də uşaq ürəyi daşıyır. Bəzən bir cizgi filmində elə uşaq heyranlığı ilə baxır ki, o anları çekmək üçün rəssam gərəkdir. Həmin anda mənim gözlərim dolar.

İNŞANLIQ AYRI ŞEYDİR...

- İki il əvvəl bacınızla bağlı bir faciə yaşıdadınız. "Ən böyük həkim zamandır" deyirlər. Bu itki ilə barışmaq mümkün olma da, az da olsa alışa bildinizi?

- Bacım Kənül mənə övladım kimi idi. Mən 29 yaşında qardaşımı itirmişəm. Mən acılar görmüş adamam. Ancaq Kənül mənim çün başqa idi. Mən onu böyük qızım kimi gəlin köçürümüşəm. Onun ölümündən sonra bu dərdi çəkə bilməyəcəyimi düşündüm. Maşın qəzası deyəndə ən son ağılma gələn adam idi Kənül. Maşından çox qorxurdur. Yolu keçəndə titrəyərdi. Nədən çox qorxurdusa, Allah-teala onun başına gətirdi. Kənülün ölümündən sonra ailəmiz çox çökdü. Böyük bacım həle de özüne gəle bilmir. Barışmaq çətindir. Kənülün oğlunu heç cür alışdırıb. Ona elə gelir ki, anası hələ də yanındadır. Bir var körpə olasan, ananın varlığını o qədər hiss etməyən, bir də var ananı derk etdiyin və ona ən çox ehtiyacın olanda onu itirəsən. Heç nə zamansız olmasın. Onda hami acı çəkir. Ancaq təselli tapdıǵım bir şey var. Bu dünyada anaların ən böyük mükafatı övladlarının çinində dünyadan getməsidir. O, qəfil yaxalandığım bir faciə idi. Mən sabah nə olacağını düşünməyəcək bir halda idim. Kənülün qırxından sonra çox şəxə hazır olduğumu hiss elədim. Artıq onun övladlarına baxmaq, onlara dayaq durmaq, onların yanında olmaq lazımdır. Mən özümü zəif adam hesab etmirəm, ancaq bu çetin günlərimdə mənəvi acılardan çıxmışdım mənə dayaq olanlar oldu. İnsanlıq ayrı şeýdir. İnsanlığa ümidiyi yasaşanlar da var. Mən bu ümidiyərin sayesində heyata bağlandım, mesuliyyətimi dərk etdim. Teki, yaxşı insanların sayı çox olsun. İnsanlar çetin anlarında kürklərində el hiss etməlidirlər. Mən özüm də dayaq olmağı, düşənin çinindən çıxmış verməyi sevən adamam. Amma bəzən çox güclü adamların da elə zəif yerləri olur ki... Bu anda onun qolundan tutub qaldırmadıq əsilzadəlikdir. Nə yaxşı ki, əvvemizdə belə insanlar var...

Tərəne Məhərrəmova



üçün danışa bilmirik, ya da "yanında adamlar var, sonra zengləşərik" cavabını eşidirik. Bu üzdən Sabir bəyi sizdən soruşturmaq məcburiyyətindəyəm: Sabir Rüstəmxanlı nə yazar?

- Sabir bəy jurnalistlər üçün ən əlcətan adamdır. Bu, gerçəkden belədir. Sabir bəy hazırda çox gərgin yaradıcılıqla məşğuldur. Bir aya yaxındır ki, onun "Oğuz Kağan dastanı" dördüncü dəfə işləq üzü görüb. Bu dəfə Türkiyədən gelərkən hava limanındaki kitab evlərinin rəflərində "Oğuz Kağan dastanı"nı görəndə qürur duyдум. Sabir bəyin bir ildə Türkiyədə üç kitabı işləq üzü gördü. İstanbul Belədiyyəsi onun şeirlərini kitabını 10 min tirajla nəşr etdi. "Difai fedaileri" də üçüncü dəfə nəşr olundu. "Ölüm zirvesi" romanı keçən il Rusiyada, həmçinin Gürcüstəndə işləq üzü gördü. O cümlədən, keçən il Sabir bəyin Məhəmməd Hadini tədqiq edən "Şair və şer" romanı nəşr olundu. Hazırda üzərində işlədiyi bir roman da bu yaxınlarda işləq üzü görecək. Bilirsinizmi, bir çox hallarda mənəviyyat adamlarının, şair və yazılıcların bir müddədən sonra yaradıcılıq imitləri bitir. Onların məhsuldar yaradıcılıq döñəmi olur. Bəzi yazılıclar tənqidiyim ki, yaradıcılıq limiti bitəndən sonra özünü gündəmde saxlamaq üçün qalmaqla yaratmağa başlayırlar. Mən əslində o adamlara bir qədər üzüldürəm. Bəzən bu qalmaqlar onların yaradıcılığına kölgə salan hadisəyə çevrilir. Ancaq yazılı-

o şeiri deyəndə onu yaşayır. Aktyorlar şairlərin şeirlərini nə qədər gözəl səsləndirdsələr də, öz dillerindəki kimi alımrı. Çünkü şairlər qələmlərini ürkələrinin qanına batırıb ya-zırlar. Ona görə de Sabir bəyin şeirləri onun səsində ayrı cür səslenir.

- Sabir Rüstəmxanlının yaradıcılığından həm də üşyankarlıq və inqilabçılıq ruhu var. Bu sərtliklə, şeirlərinə heyat ve-

ELAN

Ələkbərova Şaycahan Aslan qızına məxsus Bakı şəhəri 28 may küçəsi, 11 sayılı evin 63 sayılı mənzilinə aid, Bakı şəhər icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılsın.

Ələkbərova Şaycahan Aslan qızına məxsus Bakı şəhəri 28 may küçəsi, 11 sayılı evin 60 sayılı mənzilinə aid, Bakı şəhər icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılsın.

Məmmədova Sona Nifdulla qızına məxsus Bakı şəhəri 28 may küçəsi, 11 sayılı evin 65 sayılı mənzilinə aid, Bakı şəhər icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılsın.

Zaqatala rayon Muğanlı kəndində yerləşən Həsənov Məhəmməd Həsən oğluna məxsus JN 586A kod 40200058 nömrəli torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız hesab olunur.